

MUSA QULİYEV  
AMEA Naxçıvan Bölümü  
E-mail: kulyevim@yandex.ru

## KƏNGƏRLİ SÜVARİLƏRİNƏ VERİLMİŞ FƏXRİ BAYRAĞIN MÜSƏLMAN QOSUNLARININ HƏRBİ YÜRÜŞ ATAMANI EHSAN XANIN SARAYINA KÖCÜRÜLMƏSİ VƏ DİGƏR FƏXRİ BAYRAQLAR HAQQINDA

*Məqalədə Naxçıvan Kəngərləri səvərilişlərinə Rusiya çarı I Nikolay tərəfindən böyükşəhər fəxri bayraqın Ehsan xanın sarayına təntənə ilə aparılmışından sohbet açılır. Gürcüstan Milli Arxivindən tapitan 12 səhifidən bu tarixi sənəd 23 fevral 1845-ci ilə aiddir. Aparılmış arasdırımların döyüd hədə təsdiqləyilər ki, çar hökuməti göstərdikləri döyüd hünarlarına görə Naxçıvan Kəngərləri səvərilişlərinə böyük rəğət basılmışdır. Bu arxiv sənədindən ilk dəfə istifadə olunmuşdur. Məqalədə, həmçinin sonralar Naxçıvanın Kəngərləri səvərilişlərinin verilmiş fəxri bayraqlarla da oraşdırılmışdır.*

*Aşar sözlər: Qafqaz, Kəngərləri səvərilişləri, Ehsan xan, Qafqaz canişini, polkovnik Qaqarin, "Qafqaz" Hərbî Tərtər Müzeyi, atamani, Kruni mitharibəsi, Murad xan Kəngərlə, döyüd bayraq (standart), dördbucaklı yaşlı rongli Kəngərlə səvəri bayraqı.*

Gürcüstan Milli Arxivinin zəngin fondlarından biri olan "Qafqaz canişinin dəftər-xanası"ndə 1845-1858-ci illərə aid qiymətli sənədlər saxlanılır. Qeyd edək ki, bu fonda Naxçıvana və onun hərbi Kəngərləri səvəri qosunlarına aid çoxlu sənədlər vardır. Bunnələrdən biri Kəngərləri səvərilişlərinin döüyüd hünarlarına görə Rusiya çarı tərəfindən verilmiş fəxri bayraq haqqındadır. 12 səhifədən ibarət olan bu tarixi sənəd 23 fevral 1845-ci iləndən yazılmışa başlanmış və həmin ilin 13 iyununda tamamlanmışdır. Sənəd məxsusi şöbəyə aiddir [3].

General-major I Ehsan xan I Kalbali xan oğlu Qafqaz canişinliyinə məktub yazaq xahiş edir ki, Naxçıvan şəhərinin qəza idarəsindən fəxri qarouvolun nəzarətindən saxlanılan Kəngərləri bayraqının onun sarayında saxlanmasına icazə verilsin. Yuxarıda adını çəkdiyimiz arxiv sənədi bə həqiqət yazuşmalardan ibarətdir. Sənədlər rus dilində yazılımışdır. Onları Azərbaycan dilindəki tərcüməsinə verməzdən əvvəl qeyd edək ki, bu bayraqların diqqətlə araşdırılması vacibdir. Çünkü bu bayraqlarda olan rəng və rəmzlər Naxçıvan xanlığının bayraqlarından götürülməlidir.

Araşdırımlardan malum oldu ki, bayraqın I Ehsan xanın sarayına köçürülməsinə rəhbərlik Qafqaz canişini Knyaz Mixail Semyonoviç Vorontsov (1782-1856) özü etmişdir.

General-feldməşal Knyaz M.S.Vorontsov çar Rusiyasının görkəmli dövlət xadimlərindən olmuşdur. Ingilterədə təlim-təbiyye görmüş M.S.Vorontsov 1804-cü iləndə Rusiya orduşundan hərbi xidmətə başlamışdır. 1803-cü iləndə Gəncənin işğalında, eləcə də İmretilə lazlıqlara divan tutulmasına və İravan xanlığının işğalində iştirak edən Knyaz 1844-cü iləndə Qafqaza canişin təyin edilmişdir [2, s. 528].

1845-ci ilin 23 aprelində Tiflisdə yerləşən bas qərargahın rəsmi məktubunda I Ehsan xanın xahiş məktubu haqqında məlumat verilir [3, v. 1].

Aprelin 24-də Naxçıvan Qəza idarəsinin rəsisi gəndərlən 44 №-li məktubda qəza idarəsində saxlanılan Kəngərləri səvərilişlərinə məxsus fəxri süvəri bayraqının I Ehsan xanın sarayına aparmaq vəzifəsinin İranda rəsmi şəfərdə olan polkovnik Qaqarınə həvalə olunduğu bildirilir [3, v. 2].

Bəlli mənşəli bir məktub Rusiyadan Qafqazdaçı qoşunlarının baş komandanının köməkçisi knyaz Qaqarınə da göndərilir. Bu məktubun sonunda qeyd edilir bir cümlə I Ehsan xanın xahiş məktubunun nüfuzunun çox yüksək olduğunu göstərir: "Ehsan xana mənəm məktubumu və hadiyyiyimi təqdim edin və ona mənəm ehtiramı bildirin" [3, v. 7-8].

Qafqazdaçı Rusiya qoşunlarının baş komandanının qvardiya polkovnikı knyaz Qaqarın 25 aprel 1845-ci ildə yazdığı 498 №-li məktub maraqlıdır. "Mərhəməti pəşədən Kəngərləri təyafusuna bağlılığı fəxri bayraq indiki Naxçıvan Qəza idarəsində saxlanılır. Müssəlmən qoşunlarının hərbi-yürütət ataməni, general-major Ehsan xan xahiş edir ki, bu bayraq onun sarayına gətirilsin.

Ona görə də siz İrandan qayıdanda həmin bayraq təntənəli suratda Ehsan xanın sarayına aparılışın. Təntənəli köçürülmə başa çatandan sonra mənəm bildirin" [3, v. 9].

Naxçıvan Kəngərlilərinə Rusiya çarı I Nikolay tərəfindən bağışlanmış fəxri bayraq I Ehsan xanın yaşadığını saraya təntənə ilə aparıldıqdan sonra onun Qafqaz canişini qraf Mixail Semyonoviç Vorontsov yazdığı təşəkkür məktubu da bu sanədlərin içərisindədir. Ehsan xan ona göstərildi etmişdən, hədiyyalardən Kəngərlilərə məxsus bayraqın onun sarayına saxlanmasına icazə verildiyindən çox razi olduğunu bildirir. Məktub 1845-ci il iyunun 1-də Naxçıvanda yazılmış və sonda I Ehsan xanın şəxsi möhürü və imzası ilə təsdiqlənmişdir [3, v. 11].

"Əlahəzər, mərhəməti hökmər Qraf Mixail Semyonoviç.

Əlahəzər, Sizin adyutantınız polkovnik, knyaz Qaqarınə mənəm göndərdiyiniz hadiyyi böyük somihiyyətə qəbul etdim. Sizin mənəm göstərdiyiniz qürur doğuracaq qayığının ifadesi olan bu hadiyyiyi qiyməti olmayan xəzinə kimi satılayacağım. Mənəm göstərdiyiniz hərmət üçün sizə türkəndən gələn somihiyyətimi yazmağa söz tapıram.

Kəngərləri səvərilişlərinə bağışlanan bayraq mənəm və knyazın müşayiəti ilə evinə gətirildi.


Əlahəzər, mərhəməti hökmər, siza dərin hərmət və sadəqətlə bildirirəm ki, həmisi xidmətinizdə hazırlanır.

İmza: Ehsan xan (möhür)  
13 iyun 1845-ci il. Naxçıvan şəhəri".

Kəngərlilərə məxsus fəxri döyüd bayraqının təntənəli mərasimlə Ehsan xanın sarayına köçürülməsi başa çatıldıqdan sonra Gürcü İmeretiinin mülki qubernatoru 12 iyun 1845-ci il tarixli məktubla (№ 607) Qafqaz canişini, Novorossiyskinin və Bessarabiyasının general-qubernatoru M.S.Vorontsov məlumat vermişdir: "Naxçıvan Qəza idarəsinin raiisının vəzifəsinin icra edən şəxs mənəm məlumat verir ki, slahəzər çarın 1831-ci iləndə Kəngərləri səvərilişlərinə mükafat olaraq bağlılığı bayraq indiyədək bizim idarədə saxlanılır. Sizin aprel ayının 24-də imzaladığınız əmrə uyğun olaraq, həmin bayraq ötən ayın 14-də qaza idarəsinin rəsisi onun sarayında polkovnik knyaz Qaqarının iştirakı ilə təntənəli suratda hərbi-döyüd ataməni, general-major Ehsan xanın sarayına aparılmışdır. Bayraq onun sarayında saxlanılacaqdır.

Bütün bunlar haqqında məlumat verməyi özüümə borc bilirəm.

İmza: general-qubernator" [3, v. 12].



Milli Azərbaycan Tarixi Muzeyində müstəqil dövlətçiliyimiz rəmzi olan müxtəlif xarakterli bayraqlar saxlanılır. Bayraqların da öz tələyi olmuşdur. Onlar da asır apalarılmış, uğurlanmış, sürgün edilmiş, hətta dustaqla saxlanılmışdır. Son illərdə yazılın bəzəi monoqrafiyalarda Naxçıvanın Kəngərlisi səvərələrinin məxsus bayraqlar qarşılış salınır. Ona görə də bəz yenidən Milli Azərbaycan Tarixi Muzeyində axtarışlar apardıq. Muzeyin bayraqşunasları "Azərbaycan bayraqları" kataloqunu çapa hazırlayınca çox ciddi arasdırmalar aparmışlar [1]. Biz da həmin kitab-kataloqdan istifadə edərək Kəngərlisi səvərələrinin 1830-cu ildən sonra alıqları bayraqlar haqqında məlumatları daşıqlaşdırırdıq.

Qafqaz Hərbi Tarix Muzeyinin "Baladçı" kitabındaki məlumatlardan aydın olur ki, atlı-müsəlman alayları rus orduşu tərkibində hünərlə döyüdüklərinə görə 1830-cu ildə etibarən yeni fəxri bayraqlar verilmişdir [1, s. 35].

Çar hökuməti tərəfindən Naxçıvanın Kəngərlisi səvəri dəstəsinə də fəxri bayraqlar verilmişdir.

Əvvəlka qeyd edək ki, dördüncü atlı-müsəlman alayı İrəvan və Naxçıvan müsəlman-azərbaycanlı əhalisindən təşkil edilmişdi. Bu alayın da döyüş bayraqı digər atlı-müsəlman alaylarına verilən bayraqlar kimi idir. Əsas fərqləndiricisi əlamət bayraqın quşluğunun göy rəngdə olması, aşağıdakı lento iso fars dilində "dördüncü alay" sözünün yazılmasından ibarətdir.

Həmin bayraq Mədəni Azərbaycan Tarixi Muzeyində saxlanılır (inventar № 456) [1, s. 39]. Biliirki, Kəngərlisi səvərələrinin fealiyyəti çox qədimlərə gedib çıxır. Əldə edilən sənədlər görə, Naxçıvanın Kəngərlisi Səfərvər dövlətində yüksək döyüş hünər və qabiliyətlərinə görə xüsusü nüfuzu malik olmuşdur. 1830-cu ildə Kəngərlisi tayfasının başçıları bu hünər və qabiliyətlərinə görə rus komandanlığımıza müraciət edirlər ki, Kəngərlisi Səvəri Alayı yaradılışın. Qafqaz Hərbi Tarix Muzeyinin "Baladçı" kitabində məlumat görə, "Kəngərlisi səvərələri bütün Şərqdə özərinin igidiqliki ilə şöhrət qazanmışlar. Ölümündən qorxmadiqlarını nümayis etdirmək üçün döyüşə gedərən düşmən onları uzaqdan gərsün deyə atlarının boynuna kəpər taxarmışlar" [4, s. 29].

Naxçıvan Kəngərlilərinin əvvəlki döyüslərde mərdliklə vuruşduşlarını nəzərə alan rus komandanlığı Kəngərlisi səvəri dəstəsinə yaratmağa icazə verir.

Naxçıvanın Kəngərlisi səvərələrinin məxsus döyüş və fəxri bayraqlar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin "Yeni və on yeni tarix" fondunda saxlanılır.

Naxçıvanın Kəngərlisi səvərələrinin döyüş bayraqı (inventar № 458) digər atlı-müsəlman alaylarının bayraqlarından öz yaşlı rəngi və bazi elementlərə fərqlənir. Qanovuz ipak parçalarından olan dördkünc bayraqın ölçüləri 134x128 sm-dir. Bayraqın üzərində təsvir edilmiş qartal bir qadər sxematikdir. Qartalın sinəsindəki qalxan boz rəngdədir, cincinlərləndən təmizlənmişdir. Diger alay bayraqlarından fərqli olaraq, bu bayraqın yuxarı konarında verilmis arab dilli təzə lent üzərində deyil, bayraq parçasının üstündə eks olunmuşdur. "Xeyirxâliq xeyirxâliqla mükaftanlaşdırılır. Ədəlatlı sultan Allahın yerde kölgəsidir. Əl-Murad Kəngərlisi" [1, s. 40-41]. Bu Muradxan I Kalbalıxanın ulu babasıdır. Ciddi axtarışlar natiçəsində müəyyən olundu ki, I Kalbalıxanın atası Büyüyə Ehsanşəhər Murad xanın natiçəsindən. Deməli, bu döyüş bayraqında elementlərin eksəriyyəti və Muradxanın sözləri sərf Naxçıvan Kəngərlilərinə məxsusdur. Bayraqın ağacı qara rənglidir.

Naxçıvanın Kəngərlisi səvəri dəstəsinin fəxri bayraqı (bayraqın ölçüləri 158 sm x 140 sm) yaşlı rənglidir. Qanovuz iki qat ipak parçadan tikilmişdir. Bu bayraqın ortasında qızılı çələngə shata olunmuş iki başlı qartal ağ fondadır. Bayraqın üst üçluğu sarı, qozatları və alt ucluğu digər fəxri alay bayraqlarından kimiidir. Bu fəxri bayraq Ehsan xanın sarayına aparılan bayraqın nümunəsidir [1, s. 4]. Bu fəxri bayraq Sankt-Peterburqdakı hərbi muzeydə nümayiş etdirilir.

1854-ili iyin ayında Krim (Şərq) mühəribəsində Çinqil yüksəkliklərində gedən döyüslərdə göstərdiyi qəhrəmanlıqlıqın görə II Kalbalıxan Naxçıvanski-Kəngərlisi 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. Ele hamin il Rusiya çarı I Nikolay şəxson II Kalbalıxanın adına döyüş bayraqı göndərmişdir [4, s. 164].

Bayraq quması (145x120 sm) dördkünc göy qanovuz işpiyandır. Bu bayraq Naxçıvan bay drujinasının döyüş bayraqıdır (inventar № 468). Bayraqın üzvə arxa tərəflərində təsvirlər və yazılar vardır [1, s. 46].

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bütün yüzilliklərdə qəhrəmanlıq sahifələri yaradılmış və idiyi hərbi anda son an qadər sadıq qalmış Kəngərlisi səvərələrinə məxsus bu bayraqlar da tariximizdir. Bu bayraqların rangları və üzərində olan milli rəmzlər imkan verir ki, Naxçıvan xanlığının məxsus olan bayraqları da tapaqla.

Cünti dövrün, dövlətin və siyasi hadisələrinə on vacib əlamatlarının özündə eks etdirən bayraqlar tariximizdə mübahisəli məsələlərin açılması üçün əvəzsiz mənbədirlər.

## ƏDƏBİYYAT

1. Azərbaycan bayraqları: Kataloq. Bakı: Elm, 2005, 88 s.
2. ASE (Azərbaycan Sovet Ensiklopediyası). Bakı, 1978, 592 s.
3. НАГ (Національний Архів Грузії): Ф. 4, оп. 8, № 36, 12 л.
4. Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис: Типография штаба Кавказского военного округа, 1913, 225 с.

## О ПЕРЕНОСЕ ПОЧЁТНОГО ЗНАМЕНИ КЕНГЕРЛИНСКОЙ КОННИЦЫ ВО ДВОРЕЦ ПОХОДНОГО АТАМАНА МУСУЛЬМАНСКИХ ЧАСТЕЙ ЭХСАН-ХАНА И О ДРУГИХ ПОЧЁТНЫХ ЗНАМЕНАХ

В статье рассказывается о торжественном переносе почётного знамени, присвоенного Нахчыванской кенгерлинской коннице российским императором Николаем I. Исторический документ (12 листов), найденный в Национальном Архиве Грузии, относится к 23 февраля 1845 года. Проведённые исследования ещё раз доказывают, что царское правительство симпатизировало Нахчыванской Кенгерлинской коннице за воинскую доблесть. Эти архивные документы были впервые использованы. Также в статье исследуются различные почётные флаги, которые были присвоены Нахчыванской коннице Кенгерли.

**Ключевые слова:** Кавказ, кенгерлинская конница, Эхсан-хан I, наместник Кавказа, полковник Гагарин, Военно-Исторический Музей «Кавказ», атаман, Крымская война, Мурад-хан Кенгерли, боевое знамя (штандарт), четырёхугольное знамя Кенгерлинской конницы зелёного цвета.

Musa Guliyev

## THE TRANSFER OF THE HONORARY STANDARD OF THE KENGERLY CAVALRY TO THE PALACE OF EHSAN-KHAN, THE CAMP ATAMAN OF THE MUSLIM UNITS, AND OTHER HONORARY STANDARDS

The paper describes the ceremonial transfer of the honorary standard awarded to the Nakhchivan Kangarly cavalry by the Russian Emperor Nikolai I. The historical document (12 pages) found in the National Archives of Georgia refers to February 23, 1845. The conducted researches once again prove that the tsarist government sympathized to the Nakhchivan Kangarly cavalry for its military valour. These archival documents have been used for the first time. The paper also studies various honorable flags, which were appropriated to the Nakhchivan cavalry of Kangarly.

**Keywords:** Caucasus, Kangarly cavalry, Ehsan khan I, the viceroy of the Caucasus, the colonel Gagarin, "Caucasus" Military History Museum, ataman, Crimean war, Murad khan Kangarly, battle colour (standart), the Kangarly cavalry's rectangular green colour.

(Akademik İsmayıllı Hacıyev tərəfindən təqdim edilmişdir)